

Azərbaycan mətbuatı demokratik dəyərlərdən bəhrələnərək böyük uğurlar qazanır



Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, adət-ənənələrini, müasir dövrün tələblərini, eləcə də ölkənin və dünyanın gündəliyində olan mövzuları öz fəaliyyətində əks etdirən mətbuatımız ötən 147 ildə Həsən bəy Zərdabinin açdığı cığırda irəliləmiş və çox zəngin inkişaf yolu qət etmişdir. Yaxın tariximizə nəzər salsaq, görə bilərik ki, xalqın görkəmli nümayəndələri, mütəfəkkirlər, yazıçı və publisistlər və əlbəttə ki, jurnalistlər milli idrakin, mənəviyyatın və ən əsası mədəniyyətin formalaşmasında misilsiz rol oynamış, əllərində olan mətbuatın gücündən cəmiyyətin faydası üçün istifadə etmişlər.

Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycan mətbuatı bir çox müstəvidə dünyanın ən qabaqçıl ölkələri ilə rəqabət aparacaq milli dəyərimizə çevrilib. Bu, həm də medianın maddi-texniki bazasının gücləndirilməsi, dünya standartlarına uyğun şəbəkələrin yaradılması ilə bağlıdır. Bu sahəyə müstəqil bir elm kimi baxsaq, Azərbaycanda bu elmin inkişafı üçün məqsədyönlü və uğurlu islahatların aparıldığını görürük.

Ümumiyyətlə, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik qazanan Azərbaycan Respublikası üçün mətbuat və informasiya sahəsinin inkişafı dövlət quruculuğu prosesinin ən önəmli parçalarından biri idi. Ulu öndər Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərmiş, ölkəmizdə azad mətbuat anlayışının formalaşması üçün əlindən gələni etmişdir. Ümumillik lider 1996-cı ildə mətbuat işçilərinə peşə bayramı ilə bağlı təbrik müraciətində bu mövzuya toxunmuş və söz azadlığının önəmindən bəhs etmişdir: “Azərbaycan Respublikasının yeni Konstitutsiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda hazırda müxtəlif ictimai-siyasi qurumlara, təşkilatlara, birliklərə, ayrı-ayrı şəxslərə məxsus iyirmi dörd adda teleradio şirkətləri, beş yüzdən çox qəzet və jurnal, iyirmidən yuxarı

beynəlxalq, regional və respublika qurumlarını təmsil edən informasiya agentlikləri və s. orqanlar azad surətdə fəaliyyət göstərir”.

Milli mətbuatımızın 147 illik inkişaf yolunun ən önəmli mərhələlərindən biri də heç şübhəsiz, müstəqillik dövrü fəaliyyətidir. Belə ki, bu dövrdə ölkənin ictimai-həyatın bütün sahələri kimi, mətbuatda da köklü dəyişikliklər, uğurlu islahatlar dövrünə qədəm qoyuldu. Heydər Əliyev mətbuat və söz azadlığını məhdudlaşdıran bütün əngəlləri aradan qaldırdı, KİV-in fəaliyyətini nizamlayan müvafiq qanunvericilik formatı yaradıldı.

Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra isə mətbuat sahəsində əsas diqqət informasiya təhlükəsizliyi sahəsinə yönəldildi. Əvvəlki dövrlərdə olduğu kimi, mətbuat azadlığı məsələsi gündəlikdə qaldı və öz aktuallığını qorudu. KİV-in rahat və azad fəaliyyəti üçün hər cür şərait yaradıldı.

Bugün əminliklə deyə bilərik ki, ölkəmizdə söz azadlığı tam mənası ilə təmin edilib. Aydın məsələdir ki, ulu öndər Heydər Əliyevin senzuranı ləğv

etmək təşəbbüsü Azərbaycanda azad media ifadəsini terminoloji lüğətdən çıxarıb gündəlik həyata daxil etdi. Təbii ki, əgər bir ölkədə senzura tətbiq edilirsə, orada söz azadlığından, eləcə də azad mətbuatdan danışmaq mənasızdır. Ölkəmizdə azad medianın təməlləri də məhz həmin dövrdə atılıb. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı tam müstəqil şəkildə fəaliyyət göstərir. Bu, həm də müasir texnologiyaların tətbiqi ilə bağlıdır.

Ölkəmizin ictimai həyatında azad jurnalistikanın rolu əvəzsizdir. Əlbəttə, bu həm demokratik cəmiyyətin formalaşmasını, həm də şəffaflığı təmin edir. Təbii ki, ölkəmizdə digər azadlıqlar da – din azadlığı, sərbəst toplaşma azadlığı, vicdan azadlığı və digər azadlıqlar da tam təmin olunub. Sevindirici haldır ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda demokratiyanın inkişafı üçün atılan böyük addımları yüksək dəyərləndirirlər.

Bütün bunlar dövlətin daxili və xarici siyasət istiqamətləri, eləcə də prinsipləri ilə bağlıdır. Bu prinsiplər elə tənzimlənmişdir ki, ölkə bütün sahələrdə axsamadan inkişaf edə bilsin. Belə prinsiplərdən biri də dünya təcrübəsini ölkəmizdə tətbiq etməkdir. Hazırda Azərbaycan bütün istiqamətlərdə hərtərəfli inkişaf edir. Əlbəttə, daxili sabitlik, ictimai proseslərin müsbət yöndə getməsi ölkəmizin nüfuzunu artırır.

Ümumiyyətlə, mətbuat, həm də dövlət siyasətinin aynasıdır. Dövlətimizin xarici və daxili siyasəti hərtərəfli səmimi və şəffaf olduğundan burada mətbuatın rolu da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqı istər müharibə dövründə, istərsə də sonrakı mərhələdə bütün həqiqətləri şəxsən Prezident İlham Əliyevdən eşitdi. Əlbəttə, bu, dövlət başçımızın xüsusi əhəmiyyət verdiyi informasiya təhlükəsizliyi mövzusunda da xüsusi önəm daşıyırdı. Belə olan halda həm xalq, həm yerli, həm də xarici ictimaiyyət həqiqətləri birinci ağızdan öyrənir və beləcə, heç bir dezinformasiyanın ayaq açmasına fərsət qalmır.

Xalqımız 2003-cü ildə özünün azad iradəsi ilə cənab İlham Əliyevi Prezident seçəndə məhz bu siyasəti dəstəkləmişdi. Belə ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasi və iqtisadi kursunu, istər beynəlxalq, istər daxili məsələlərə yanaşmasını, hər zaman dövlətin və millətin mənafeyi naminə addım atdığını yaxşı bilir. Əlbəttə, belə sahələrdən biri də mətbuatdır.

Demokratik dövlət idarəçiliyinin yüksək sürətlə inkişaf etdiyi ölkəmizdə mətbuat azadlığı prioritet məsələlərdən hesab edilir. Prezident İlham Əliyevin dediyi kimi, bu,

bizim şüurlu seçimidir. Mətbuat Günü ilə bağlı çıxışlarından birində dövlətimizin başçısı bu məsələni xüsusi vurğulayaraq bildirmişdi ki, Azərbaycanda bu proses kiminsə xoşuna gəlmək üçün yox, cəmiyyətin rifahı üçün davam etdirilir: “Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin. Bu gün Azərbaycanda azad cəmiyyət formalaşmışdır. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli idəyaya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir”.

Mətbuat müasir dövrün texnologiyası və həyat tərzilə tamamilə fərqli bir qiyafəyə bürünsə də, əvvəlki kimi cəmiyyətin güzgüsü, ictimai-siyasi şəurun, milli mənəviyyatın əks-sədasıdır. Əlbəttə, əgər bu nöqtəyə nəzərdən yanaşsaq, Azərbaycan mətbuatı yarandığı vaxtdan milli-mənəvi ruhun, xalqın dəyərlərinin daşıyıcısı, o cümlədən təbliğatçısıdır. Bu baxımdan, Həsən bəy Zərdabinin fəaliyyəti çox böyük əhəmiyyət kəsb edir. O, “Əkinçi” qəzetində tək xalq yaradıcılığı, folklor nümunələrini dərc etməklə kifayətlənmir, dövrün önəmli ziyalıların da ətrafında toplayır, milli maraqların müdafiə və təbliğinə dəvət edirdi. Həsən bəy hətta “Əkinçi” qəzeti öz fəaliyyətini dayandırdıqdan sonra da bu yolda mübarizə aparmaqdan geri durmamış, digər nəşrlərdə milli mücadiləsinə davam etdirmişdir.

Ümumiyyətlə, siyasi görüşü, fikri və ideologiyasından asılı olmayaraq, mətbuat nümayəndəsi, jurnalist gərək vətənpərvər olsun. Bu, həqiqətdən də çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə, bu mənada dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. Birinci növbədə, milli maraqlar, xalqın mənafeyi və dövlət siyasəti müdafiə edilməlidir. Bu mənada diqqət edilməsi labüd olan ən birinci nüans dövlətə zərərli toxunacaq hər hansısa bir fəaliyyətə yol verməməkdir. Bununla yanaşı, xalqın mövcud problemləri öz aktuallığını itirməməli, həllini tapmalıdır. Çünki hər dövlətin özünəməxsus inkişaf dinamikası, siyasi istiqaməti və daxili nizam-intizam prinsipləri mövcuddur. Aydın məsələdir ki, bütün bu məsələləri milli mətbuat kimi heç bir xarici təşkilat və ya media qurumu işıqlandıra bilməz. Bu, hər birimizin məsuliyyətidir. Təbii ki, bütün bu problemlər müstəqil bir dövlət kimi ölkə daxilində həll edilməlidir.

İmran ƏLİYEV,
“Xalq qəzeti”